


Silinməz sözdən izim

Yaşasayıdı bu il 90 illiyini qeyd edəcəkdik. Amma Laçın həsrəti, yurd nisgili, bir də tale yazısı ona torpaqlarımızın işğaldan azad edildiyi günü görməyi nəsib etmədi. O, Laçının əvvəlki günlərini yenidən yaşamağa başladığını və həmyerilərinin, qohum-əqrəbasının doğma ocaqda sönmüş işıqlarının yandığını görmədi. Bilmirəm bu necə yazdı, necə qədərdi, amma bildiyim odur ki, Hüseyin Kürdoğlu bütün ruhuyla və bir də kağıza, yaddaşa köçən sözüylə, səsiylə işğal dövründə də Laçında oldu, laçınlı oldu, Laçından ayrılmadı. Onun bayatılardan tutmuş dilləri əzbəri olan şeirlərinə qədər, qələmə aldığı hər bir söz, hər bir cümlə çiynində böyük yük daşıdı. Bu, mənə yükü idi bu, fikir yükü idи, bu, insanları düşünməyə məcbur edən gerçəklilikin yükü idi...

Bəli, indi masamın üstündə bir kitab var. Bu kitabın redaktoru Hüseyin Kürdoğlunun ruh dostu, könül sirdası olmuş Azərbaycanın və türk dünyasının çox yaxşı tanıdığı professor Qəzenfer Paşayevdi. Kitabı tərtib edən-

lər Hüseyin Kürdoğlunun doğmaları, Şirindil Alişanlı və İlham Alişanlıdır. Cox təessüf ki, mərhum professorümüz Şirindil Alişanlı bu kitabı ərsəyə gəldiyini görə bilmədi. Amma İlham Alişanlı bu işi yarıda saxlamadı. Atasının bu işini, daha doğrusu, atası haqqında olan kitabı böyük ürəklə, hem də fərqli bir qaydada oxuculara təqdim etdi.

Fərqli qayda deyəndə mən bir məqamı nəzerdə tuturam. O da İlhamın kitabda her 20-30 səhifədən bir Hüseyin Kürdoğlunun Dördlüyünü oxucuya təqdim etməkdir. Bununla o, sanki kitabı oxuyan oxucunu müəllif yazısının aurasından çıxarıb Hüseyin Kürdoğlu aurasına transfer edir. Zənnimcə, bu uğurlu üslub oxucunu yenidən düşündürür. O, bir daha emin olur ki, müəllif yazıları ile təqdim edilən Hüseyin Kürdoğlu özünün özünü təqdimati ilə fikirlərini üst-üstə getirir. Yəni gerçəklilik dayanır adamın gözünün önünde. Akademik İsa Həbib-bəylinin, xalq yaziçisi Elçinin, böyük alimlərimiz Yaşar Qarayevin, Tofiq Hacıyevin, Bəkir Nəbiyevin, Teymur Bünyadovun, Budaq Budaqovun, gör-



kəmli şairlərimiz Nəriman Həsənədənin, Məmməd Aslanın, Qasim Qasımovadənin, eləcə də Azərbaycan ədəbiyyatında öz sözü, öz yeri olan digər ünlü imza sahiblərinin oxucuya böyük sevgi ilə təqdim etdikləri Hüseyin Kürdoğlu yaradıcılığı və şəxsiyyəti şairin özünün şeirləri ilə də bir cərgədə dayanır. Bax, bu təqdimat, zənnimcə, "Silinməz sözdən izim" kitabı daha da möhtəşəm edib.

Kitabda Hüseyin Kürdoğlu yaradıcılığına olan böyük sevginin ifadəsini təkcə imza sahiblərinin kimlikləri və titulları təqdim etmir. Həmin yazı müəlliflərinin onun yaradıcılığına, sözün həqiqi mənasında, içdən gələn tam səmimi və düşündürən, duyugulandırı fikirləri bir daha göstərir ki, Hüseyin Kürdoğlu əbədiyyaşarlığı haqq etmiş şairdi, alimdi. Deməli, onun bir-birindən oxunaqlı, bir-birindən düşündürücü fikirləri, misraları ilahi vergisidi. Şaire haqqdan piçldanan və onun ruhunun ifadəsinə çevrilən poeziya nümunəsidir.

Böyük fəxaret hissi ilə vurğulamaq istəyirəm ki, bu kitabda mənim də həmişə böyük sayqı və sevgi ilə mütlək etdiyim Hüseyin Kürdoğlu yaradıcılığı haqqında qələmə alıǵım fikirlər yer alıbdır.

Odur ki, kitabın redaktoru, çox hörmətli Qəzenfer müellimə, eləcə də onun tərtibçisi olan İlham Alişanlıya göstərdikləri diqqətə, verdikləri dəyərə görə ürəkdən təşəkkürümü bildirirəm. Tam səmimi etiraf edirəm ki, onlar mənə deyilən sözün, kağıza köçən fikirlərin yadigar olduğunu bir daha əyani sübut etdilər. Ruhu şad olsun Hüseyin Kürdoğlunu! Var olsun ona dəyer verənlər!

Əbülfət MƏDƏTOĞLU